

Qarabağ Zəfərinin sarsılmaz ruhu

Hər gün televizorda Qarabağ probleminə həsr edilən sujetlər yayılmışdır, məktəbdə müəllimlər ən azı bir dərsdə işgal altında olan torpaqlarımız barədə söhbətlər aparırdılar. Torpaqlarımızın işgal tarixi, ermənilərin vandallıqları barədə gecənin bir yarısı da yuxumuzdan oyan-saq, bu barədə damışa bilərdik.



Azərbaycan Ordusu gücləndirilir, yeniyetmələr vətənpərvərlik ruhunda tərbiyə olunurdular. Çünkü dövlət siyasetinin bütün istiqamətləri məhz Qarabağa yönəlmışdı. 2016-ci ildə Aprel döyüşləri, 2018-ci ildə isə Günnüt zəfəri Azərbaycanın azadlıq mübarizəsinin mühüm mərhələlərini təşkil etdi. Bu döyüşlər ölkəmizin sarsılmaz iradəsini və Qarabağın azad edilməsinə olan qətiyyətini bir daha təsdiqlədi.

(davamı 7-ci səhifədə)

Qarabağ Zəfərinin sarsılmaz ruhu

(əvvəli 1-ci səhifədə)

2020-ci ilin sentyabrında başlayan müharibə bir çoxlarının gözlemmediyi sürətənən baş verdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ordusu 44 günlük Vətən müharibəsində düşməni darmadağın etdi. 2020-ci ilin 10 noyabrda imzalanan kapitulyasiya aktı ilə Ermənistan məğlubiyyətini etiraf etdi. Bu qələbə bölgədəki sabitliyin və inkişafı dair ümidiñən simvoluna çevrildi. Lakin müharibədən sonra Qarabağdakı separatçı qüvvələr sülhün bərqrar olmasına mane olmağa çəlisdilər. Ermənistan rəhbərliyinin bu məsələyə laqeyd yanaşması regionda təhlükə menbəyi yaradırdı. Müharibədən sonra Azərbaycan defərlərə sülh çağırışları etdi. Ancaq Ermənistan dia-loqdan imtina edərək, suveren erazi-lərimizdə silahlı təxribatlarla el atıldı. 2023-cü ilin martında Qarabağda Ermənistan silahlı qüvvələrinin pozucu fealiyyəti işe gərginliyin pikkə həddi ol-du. Həmin dövrde Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarına məxsus Yer-Hava raket sistemləri üçün 12 HHM vasite-si, 30-dət radioelektron mübarizə va-sitəsi və 6 radiolokasiya sistemi aşkar edilmişdi. Təmas xəttinin 2 km genişliyində 100 km-e yaxın erazilərdə mi-nalar basdırılmışdı. 480 km-dək təmas xətti boyu bölmələrimiz və mülki sa-kinlərimiz hərəketini izləmək məqsədile 200-dən artıq müşahidə kamerası quraşdırılmışdı. Bunların nəticəsində aprel və may ayında Azərbay-can Ordusunun mövqələri atəşə tutuldu. Bu işə onu göstərdi ki, bölgədə daimi sülh və sabitliyin əldə edilməsi

yalnız Ermenistan silahlı qüvvələrinin Qarabağdan qeyd-şərtli çıxarılması və qondarma rejimin leğvi ilə mümkündür. Bu məqsəd 2023-cü ilin aprelində Laçın rayonundan Həkeri çayı-nın üzərində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması və Ağdam-Xankəndi yoluñun humanitar məqsədli istifadəye verilməsi düşmənin bütün çırçır planlarını alt-üst etdi. Ermənistan tərefi bu yeni vəziyyət qarşı-sında "soyqırımı", "blokada" və "humanitar böh-ran" iddiaları ilə çıxış edərək beynəlxalq aləmdə qarayaxma kampaniyası aparmağa başladı. Rəsmi Bakı bütün bu addımlarla diplomatik müs-təvиде layiqli cavab verse də, üçterəlli Beyanatın teleblərinin ciddi şəkilde pozulması bölgədə yenidən hərbi əməliyyatların baş vermesini qaćıl-maz hala getirdi. Sentyabrın 19-u səher saatlarında Ermənistanın qanunsuz silahlı birləşmələrinin keşfiyyat-diversiya qrupları tərefindən ordumuzun temirat yollarının minalanması nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşının şəhid olması işe artıq səbrin son daması oldu. Bu vəziyyət düşmənin pozucu fealiyyətinin qarşı-sını almaq üçün Azərbaycan Ordusunuñ bölmələrinin Qarabağda antiter-

or tedbirlərinə başlamasını zəruri et-di. Qarabağ yalnız coğrafi ərazi vahidi deyil, həm də azərbaycanlıların qel-bindəki sevdanın, əzmin və azadlığın simvoludur. Ona görə də hər bir əs-ger vətənənə olan sevgisini cəsareti ilə sübüt etdi. Məhdud və lokallı xarak-terli bu tedbirlər qanunsuz erməni silahlı birləşmələrinə qarşı yönəldildi. Ordumuzun bölmələri yüksək peşəkarlıqla, yalnız legitim hərbi hədəfləri və infrastrukturunu hədəf alaraq, düşmənin mövqələrinə zərbələr endirdi. 23 saat 43 dəqiqə arzdında düşməne ağır zərbələr vuruldu. Nəticəde Ermənistan silahlı qüvvələrinin Qarabağdakı qanunsuz birləşmələri ağ bayraq qal-


rəsə, Yevlaxa kimi gələcəyik" deyən düşmən reinteqrasiya proseslərini müzakirə etmək üçün Bakı və Yevlaxa gelmekdən imtina etmişdi. Lakin "dəmir yumruq"un təsirini yeniden hiss etdiğindən sonra düşmən Yevlax şəhərinə gələrek Azərbaycandan yardım dilindi. Sentyabrın 20-de Pre-zident İlham Əliyev xalqa müraciət edərək bildirdi ki, antiterror tedbirleri nəticəsində herbələrimiz böyük qəhrəmanlıq, şüaçt, peşəkarlıq göstərmişlər: "Ağır relyef şəraitində, düşmən tərefindən uzun illər böyük mü-həndislilik işləri nəticəsində istehkam-ların mövcudluğu şəraitində, düşmən mövqələrinin təpələrde, elverişli yer-lərde yerləşdirilməsinə baxmayaraq, bizim herbələrimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qı-

diraraq təslim ol-dular. Bu əməliyyat Azərbaycanın öz torpaqlarında haqqını bərpə etməsi və bölgədəki sabitliyin təmin edilməsi yo-lunda müstəsna addım oldu. Bir zaman- lar ölkəmizi açıq şəkildə tehdid edərək, "hərbi əməliyyatlar baş ve-

sa müddət arzdında bütün istiqamətlər üzrə ehəmiyyətli dərəcədə hərbi uğurlar elde etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və ermənistan dövlətinin öhdəliyinə baxma-yaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hə-



postdan təxminən 400 metr məsafədə Qarqar çayınnın sol sahilində qazılan ərəzilər kütlevi basdırıldıqını qeyd edib. Babayandan əvvəl de Xocalı rayo-nunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus coxsayı emlakı məhv etmə və zədələməklə külli məqdarda maddi ziyanın vurulması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məccələsinin müvafiq maddələri ilə



bi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır".

44 günlük Vətən müharibəsində müasir döyüş taktikaları ilə Azərbaycan dünya hərb tarixində yəni bir səhifə açmışdı. Bu qısamüddətli və uğurlu antiterror tedbirleri işə rəsmi Bakının müasir məhərə konsepsiyasını nə-cə uğurla tətbiq etdiyini bir dənən xəsərləri yetirib, 358 nəfər azərbaycanlı işə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş esaslar olmadan qanunu yaşadıqları yerlərdən didərgin salıb. Bu cinayətlərə görə uzun zamandır rəsmi axṭarışda olan Xacəturyan Vaqif Çerkezovığın 29 iyul 2023-cü il tarixdə sehhəti ilə bağlı Ermənistan Respublikasının ərazisində keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məccələsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittihad elan edilərək baresında 3 ay müddətinə həbs-qətimkan tedbir seçilib. Sonra məhkəmənin hökmü ilə bu insan cəlladı 15 il həbsə məhküm edilib. Separatçı erməni qatilləri əlləri qandallı, başları aşağı paytaxt Bakıya getirilərək Azərbaycan qanunları qarşısında cavab verirler. Bu işə tarixi edalətin bərpası demekdir.

Lokal xarakterli antiterror tedbirləri nəticəsində müteşəkkil dəstə halında milli ədəvet və düşməncilik niyyəti ilə terrorçuluq əmələləri töötəmkədə şübhəli bilinen Babayan Madat Arakel Kelbəcer rayonunun Qozluk-pürkə kəndi ərazisindən tərkili edilərək saxlanıldı. İstintaq zamanı təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, 1992-ci il fevralın 24-de "Ko-lostoy" ləqəbbi Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenantı Arkadi Şirinyanın rəhbərliyi altında Kelbəcer rayonunun Çapar, Qozlu və Qozluk-pürkə kəndlərinin sakinlərindən ibaret erməni silahlı birləşmələrinin tərkibində olub. Babayan Xocalı faciəsinin törədiliməsində da iştirak edib. Onun sözlərinə görə, qabaqcədan qurulmuş plana uyğun olaraq 25 fevral 1992-ci il gecə saat 23:00 radelerində Xankəndi şəhərindən Xocalı şəhəri istiqamətində hückmət həcum zamanı xilas olmaq üçün Əsgəran rayonuna tə-rəf qaçmaq istəyən, eksəriyyəti qadın, uşaq və qoca olmuşla 150 nəfərdən çox əliyalın azərbaycanlı pusquya salaraq qətlə yetiriblər. Eyni zamanda Madat Babayan 26 fevral 1992-ci il tarixində azerbaycanlılarının meyitlərini yiğdiqları zaman Vəmiq Petrosyan, Şirin Şirinyan və digər dəstə üzvləri tərefindən meyitlər üzərində təh-qirəcidi hərəkətlərin törədilməsini, bundan başqa, 100-dən çox mülki Xocalı sakininən əsli düşdүünü de müşahidə edib. O, təredilən kütlevi insan qırğını faktlarının gizlədilməsi-ni təmin etmək üçün Xankəndi istiqamətində Xocalı-Balıca-Xankəndi yoluyaçında silahlı post qurduglarını, üç gün sonra işe bu postda xidmet apardığı vaxt Xocalıda qətlə yetirilən azərbaycanlılarının meyitlərinin üç yük avtomobilində gətirildiyini, həmin

Xacəturyan Vaqif Çerkezovığın cinayət məsuliyətinə cəlb olunub.

İstintaqla müəyyən edilər ki, Xacəturyan Meşəli kəndində yaşamış azərbaycanlıları milli qrup kimi bütövlükde məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edib, 25 nəfər azərbaycanlı öldürüb, 14 nəfər şəxsi müxtəlif dərəcəli bə-dən xəsərləri yetirib, 358 nəfər azərbaycanlı işə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş esaslar olmadan qanunu yaşadıqları yerlərdən didərgin salıb. Bu cinayətlərə görə uzun zamandır rəsmi axṭarışda olan Xacəturyan Vaqif Çerkezovığın 29 iyul 2023-cü il tarixdə sehhəti ilə bağlı Ermənistan Respublikasının ərazisində keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məccələsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittihad elan edilərək baresında 3 ay müddətinə həbs-qətimkan tedbir seçilib. Sonra məhkəmənin hökmü ilə bu insan cəlladı 15 il həbsə məhküm edilib. Separatçı erməni qatilləri əlləri qandallı, başları aşağı paytaxt Bakıya getirilərək Azərbaycan qanunları qarşısında cavab verirler. Bu işə tarixi edalətin bərpası demekdir.

Hazırda Böyük Qayıdış programı süreli həyata keçirilir. Programa uyğun olaraq tikinti gedir və insanlar öz ata-baba yurdularına geri dönlər. Ümumilikdə, Azərbaycanın Qarabağda apardığı bərpə-quruculuq dünya üçün bir nümunə teşkil edir. Bir çox beynəlxalq ekspertlər bu gerçəkliliyi vurğulayırlar. İndiye qədər belə genişləyən yaşayış komplekslərinin inşaçı dağılımlı ərazilərdə qeydə alınmayışdı. Azərbaycan Qarabağı işğaldan azad etməklə yanaşı, burada bərpə və şəhərsalma təcrübəsinə nüüməyi etdirir. Bütün bu işlər Azərbaycanın öz bədəni hesabına həyatə keçirilir. Bu ərazilərdə aparılan fealiyyət ilən-ile genişlənir, əhalinin məşğulluluqunu artırmaq üçün iş yerləri yaradılır. Eyni zamanda ərazinin gelecek iqtisadi potensial üçün proqramlar qəbul edilir.

2023-cü ilin sentyabrında payızın rengləri Qafqazda yeni bir sahifənin bəzəyinə çevrildi. Gözümüzdən nərahətlər yeriñin inanca, qırıra buraxdı. Suveren ölkəmiz hər zaman bütöv, fıravən görmək işe en böyük amalımızdır.

Jalə QASIMZADƏ, "Respublikə".